

Kijməti 15 k.

M O L L A nəsRəddin



Kylak—(taxlı hazırlığı işçisine) son emmamalarını jazmakda pîrvvətəcə
mən, sonra da by kyşlaria səbənlərdə ex işimizdə otak.

HEROSTATIN JOLDAŞ.

Har qas ozuñu istoñir, har qas ozuñ sevar, sehriñ san kazanma guly, ma'ryf va məşyır olmagan arzy edir. Adıñsa tarixa duşması na çalşar. Hor qas-nız bacarıguna, işlərdə, biliqin qəstar, firiñin sojor bojla adamların az doqçıl, tarixda bir çok bojla adamların adıñs täpmak mümkündür. Əresyi, Sokra qib haqımlar elm folsa fa dairasindan sojor tapabsa; dədəşasın bojuqları ilə məşyır olara dala bir çox adamların adları da by quna qib ynydylamamaşdır. Erştyso va Sokratin jaratdıklarını, bacarımajınlarda ajsı euro, has is latımsı - məsəla: məşyır Jynam huqumasa namımnın tarixda bütün dillərdə azbor olacaqunu qovar on qaz admıñda bojla tarixa duşmasını arzı edan asıñ Jynamıñlardan «Herostat» qohna Jynamıñstan Efes şəhərində qib «Artemida» Məbodini jandurmakla sojor kazandı.

Nızaq isz bacarıgar, ez kabiliyyat, li adıñsa tarixa salan va qorduluq işlar sajıñsañna ma'ryf va məşyır olan adamlar çok-cökdür.

Böjlüklerindən zəmanətindən az dañılır. Çök olmasında az deñil dir. Arasdañt axtarsan orada-hy rada təsadüf edərsən Lermantovın ta'bırıncı «Zəmanətindən kohramanları» olan by zəltardə vəzirin maxsys «Herostatlık» edir lar. Vynfarla herostatın farkı by dyr qib vynlar Jynamıñdan deqil. Muasırırlar. Vo sehriñ ma'bad jandurmak daqıl ajsı sejda qorururlar. Na farkı var imis qib ojlo olmasın bojla olsyn. Bojlo ojlo masada ojlo olsun. Is bacınnı qəriñinda daqıl, tustus, duz çak-

(Ədlibi-garib)

XƏRDA XƏBƏRLƏR.

Qəncə - Agamali, va Saro qantordunda çöycik işləşlər açımkıçın üçün Bağıdan qondarılımlı işlər. Maj ajanın 15-16-nıñ indiñ kader hola qantordu «hes-dəs» ojnamakla vaktlərinə qeyriñirler.

Dəli Məmməddil stansiyasında qədan gazeta vo zynməllara həm stansiya xidmətləri həmdə

s.l.n. Madam qib maksadı ma'ryf olmakdar har no kajda ilə olyrsa ol səyndən kazanmasın, tarixda adaman adıñs ad jəlynsyn, dillərə dus sun...

Balqa sorysyndyn qib by zama nər heştarlından qimi takdim eros daqılıb.

Mərkələsənəbz byjrynyz. Nu majandamız çıxır.

Yazaq qetmən na lazım si zin uqın bir nofar bojla nəmərdə qostorsan qifqatdır. Byryñ bir kardar tanazzuh japaq o zaman Karjagın II -nei dərcəli maqtab muallimlər F. adlanan zəmanətə kohramanıñ tamşartsızdır? By han man ma'bodi jandurmus? bynyn jan dərdigə. Ma'bodi daqıl maqtab adlam. Oldıgyı məqsətin müllimləri bir-birinə çalxamsa. Talabatlı müallimlər, müallimləri talaba lora katmış hanarı bir bohtanza za harlamış, hanarı bir şərə laqamışdır. No mudir katmış, no müallim, no xidməti kalmış no laqamış. Jetana jetmiş, jetməjəno da bir das atmış. «Anam bana qor dejib - qılıb qedan vyr dejib». F-nən «Devizisi» bojladır. Ələkəradar təşqitlərlər işlə karşaslaşdırıb, tustusunu qasınaq. Virdəgə alavə, səndurşan müüməni daqılıb. Byda bojla Herostatdır. Qəfinizin bukun bojla bojla sojor kazanmaq «st» etmiş. Byda xəlq ozuñ bojla tanıtmaq qalşımsıdır. Muasır Herostat: asıñ Jynam. Herostatın jələsi bojla cüvət verir «mon sans dejim ittiñi bagla joxsa jaxş ol-

Sonradan belli olıy qib Cəmidin dediqi it, kocanın onluq müxbir Həsənli imiş. Bynadə xoryzlamak dejər.

Bir qunda (Yn) alımkıçın pambıç zavodında qolən Balharlıqand kolxoz idri. Cəmid sava sub, Cəmid həsəb örtəksə ilə kol xəz sadırını başıñı jərədə dok tordan qaçaq çikarış iñi verir möhüməyan, byna həm xoryzlamak həmdə kdydrkanlıq dejər. Mühipəmədo by işa by quna qibı bakhadısgandan byraja bir surundurma zozundu arthərmələr.

Kaldı qib Jevelx şansıjsan da bəkəz qassandası olan kassir Səhəzadə filialının qondilər ilə rəftər, xoryzlamak jok bolşa bir azda ojnamıdı.

Bənəñ ilillər qib xoryzlamak həkkində byraja jazdəgəmz misallar jetər. Əqər başa duşmənlər olyrsa qolən həftə janəda jazarək.

(Karşılıkla boq)

Xoryzlamak.

Xoryzlamak cumlesi bizim aramızda daha çox işlənən cumla lərdəndir. Ancıñ hyn yuzak qandarda başa düşən çök azdır.

Qepən aj Qurdstan qondiləri da xoryzlamak cumlesiñi sorysyublasra da mon onlara by sozun lap sadasını tapşır dejə bilmedi. Fakat onlara soz verməsidi qib Ba qıça çatan qibı jazam. O dyr qib man janada by sozun sadasını tapa bilmediğin üçün bu işlər

ilə kandarmaya məchyrəm. Massala: Xandurstan qondin-Dir Kırı Özqatıñi Husejn Ma'hammadof «joldas» mayzerni belli na taxış qandın jeməq xanaxına qolanda qondilər onyx myzdyr gazetəsinə jazdəgəmz xəbor verirərlər. By adam o saat el pistoja edib dejir: «Moni jazam muxbirin anasını...». Əqrər qisidə çəkən ortaş - bak byna bıza xoryzlamak dejər.

Jənəda bir qun qandə Comşid Mahməydi, müxbir Hasan Əli nin koca atustan janama qəngərbə dejir: «İlim bagla joxsa vyrərlər jaxş olmaz». Koca ojli biler qib Cəmid doğrydəndən kapida olan it harada danışır. Ona qorəda cəmşid dejir qib: - Manım itim zi-jançar it deqilər. Cəmşid janada bojla cüvət verir «mon sans dejim ittiñi bagla joxsa jaxş ol-

maç». Sonradan belli olıy qib Cəmidin dediqi it, kocanın onluq müxbir Həsənli imiş. Bynadə xoryzlamak dejər.

Bir qunda (Yn) alımkıçın pambıç zavodında qolən Balharlıqand kolxoz idri. Cəmid sava sub, Cəmid həsəb örtəksə ilə kol xəz sadırını başıñı jərədə dok tordan qaçaq çikarış iñi verir möhüməyan, byna həm xoryzlamak həmdə kdydrkanlıq dejər. Mühipəmədo by işa by quna qibı bakhadısgandan byraja bir surundurma zozundu arthərmələr.

Kaldı qib Jevelx şansıjsan da bəkəz qassandası olan kassir Səhəzadə filialının qondilər ilə rəftər, xoryzlamak jok bolşa bir azda ojnamıdı.

Bənəñ ilillər qib xoryzlamak həkkində byraja jazdəgəmz misallar jetər. Əqər başa duşmənlər olyrsa qolən həftə janəda jazarək.

(Karşılıkla boq)

JOLDAS DEMƏ!

Banqı balıq vətənpəsi müdafi. Həsən-ka Kylyndən bəzən qazanır. Təqibin bojla cəvab verir. Həməzə manım sonat na poldaşığın silə bilar?

Man mudirən manı joldaşda mudir olmalıdır. Nə qırçın, kara bir işçi, fakir olmalıdır.

Qondaşda dejsə bir fahrla qalır janimiz. Qim edib bynlər, joldas byrajdır canımız. Dejiləm fahrla jar and ola vicdanımız. Man mudirən manı joldaşda mudir olmalıdır. Na qırçın, kara bir işçi, fakir olmalıdır.

Səjlinajın bana bir fahrla: a joldas mudir. Jaxşdırda sojasa qib, başşın bir daş mudir. Dəməşər-boş desədə o manəkardəs mudir. Çonqı kardaşə mudiridər mudir olmalıdır. Na qırçın, kara bir işçi, fakir olmalıdır.

Təntidici.

QUÇƏ SƏHBƏTLƏRİ.

(Borda'dan

-Maşadı Kasımlı by najin nov-basidir qib dyrbyrsan?

-Dadaş: bynynda adınya xususi kabızıbor novbasi dejir

-Jaxş, son kooperatiñde uzv dejiləsəm?

-Uzvam, ancak byda by cur gənimotdir.

-Aj kuz Maryşa hara qe- dirson?

-Qediram Agdam okrygyndə ittifaqə jazıləb sona kajdab Ba-qda qayılyq qıram.

-Agdam okrygyndə sən qı- maq edəsi tamşas varma?

-Jerli xidmətlərin varlığı?

-Malades, jaxş bilibsin.

-Həsan joldas! saat İl-dir idarəya qetməjib byraja qim qozlaşırıñ?

-Qozlaşırıñ qib Borda ma- rif kooperatiñin qazanç duqan- aysılsın, qorç alsb sonra işa qe- dim. Xususi qorç duqanında jok- dyr qib adam qorç tapsan ac- kalmış.

Sakloq olsyn.

Molla amı! Agdam okry- gyndə Borda pambık zavodında onlular jerli komitəni bir dəvər- dir adıba Qozdırımdır, indida Qoz- rım joldas byrajdır işbir.

Bildir gazetə, synalı məvəq- qıllarından birisi qılıp Borda ja- cıkar. By jerli komitə hesabına olaraq Qozım joldas 55 manatlıq gozətə verə synalı jazdırıñ. Qozım fokat kez məsləsindən üzvər jəmənəka-puka-puka dusub xoşbəxt işbyradıqıñ by puka-puka mi- drı estiñit qarəq esitidəñi dañ asla qoñirməzdı. Əlavə olaraq molla omı bir söz var onda sonin qaylaşya dejirəm məsəda sandən başka dny bir qaz bila... Har jərdən kooperatiñ kyrşanı. Qoz- rım adəm qondarılıb bir aqyadın başka vo by kyrşad mudir vo by- xalər hazırlanıyır. Bizim müsə- riz vo by xalər üzümər oldıq- dan dañ kyrşanı ettiñit olma- di. Farz-eðaqıñ kyrşan qedid qib hər bir mudir birdañ byxalər olüb qoldı bəs sonra onlara həməzə kooperatiñ kyrşanı. Hər qanñ jə- kooperatiñ泥şir. Molla Nasreddin: Qozım de- misqən saglıq olsyn darxşına, inşallah qondar.

İşlərə qazanıñ qazanıñ qazanıñ deñis bir nañor mollaja muraciñ etmisi ol- dyk. Natiq olaraq mollaja tapşına dagdan kooperatiñ qajot janam bir hala duduq olaksısys işçiləri. Bojlaq pambık, male qalməsə idi kooperatiñ işçilərin ajagında olan 5-6 cift çəqəşənin dagħma- stanı subha olmazı. Nə acob pam- buksular ugın çaqma vo bəş- malar qaldı....

Molla amı quman etməjimizi pambıkça çəqma çatmañ, xai- jir by barədə pambıkçular özəri mukassırırdıñ kooperatiñ mal qalmaqınıñ bilməjilər. Kalan ko- operatiñ üzvləridə pambık qibı maldan to'm inlyn ollası. Massala: by aj kooperatiñ mudir Bağıdan 2 torba koz alyb qondoribqi, kış- dañstanı usturna jycyda bışirsin.

Kışbañ toðarırunda olası bir kooperatiñ mudir jekinqi koopera- tiñ inqisət etdirəcəq.

Birdə bozı pañadamlarıñ danışməkləndən bojla anlaşıñ- dañ qızı alən kozlara ham- şıra qururduñ. Anak by işi pozun- da qurdum 12 dana kozdan an- çak bir danış soñ çakır ondan dañ balaca kaxxusus dədə qoñ- qıllıq. Fokat kez məsləsindən üzvər jəmənəka-puka-puka dusub xoşbəxt işbyradıqıñ by puka-puka mi- drı estiñit qarəq esitidəñi dañ asla qoñirməzdı. Əlavə olaraq molla omı bir söz var onda sonin qaylaşya dejirəm məsəda sandən başka dny bir qaz bila... Har jərdən kooperatiñ kyrşanı. Qoz- rım adəm qondarılıb bir aqyadın başka vo by kyrşad mudir vo by- xalər hazırlanıyır. Bizim müsə- riz vo by xalər üzümər oldıq- dan dañ kyrşanı ettiñit olma- di. Farz-eðaqıñ kyrşan qedid qib hər bir mudir birdañ byxalər olüb qoldı bəs sonra onlara həməzə kooperatiñ泥şir. Hər qanñ jə- kooperatiñ泥şir.

Molla amı! Qozım by p y l y jeməc i s t a j i r jaxyd verəcasqar? qunç işin us- tundən 9 aj qecir.

İjjar-işjar.

Molla Nasreddin: Qozım de- misqən saglıq olsyn darxşına, inşallah qondar.

İmza: Koç alan

Qim qimə borclu kələr?

Molla ami man yaşaq vakti maqolabda okyanus zamaan müslüm deyirdi və həmədən qədradı qı, az addədən çox addəti çəkmək olmaz. Çok addədən az addəti çəkmək olar. Muslimin sezdə dediqi qiblə jazx taxtaşına da jazxəz öz sezonu isbat edərdi və bonim qibi tanbal yasaklı, bəsə salmak üçün işi dəstə copu birər jazxəz çökçəndən az copu çəkəndərədə. Və hətta bir daş müalliminən sənədən cəvab verdiqdə janlıb dedim: qı azdan cox çaxalarlar. Bynyn ustun da ajağınə flakəkkaya koyub məhəqə moni dejdü.

O yədəndə kiyagında kəldi, qidək ondan azlı çəkərlər. İndi qəşəq aslı mətbəbə:

SAMIX rajonuyunda Kara agaclı qandində bir kooperativ var qı. By nyn Samix Alpoviy, və gejra bir çox qandaşları vardır. By kooperatifində cam' sənəmajası altı min manatdan ibarət imiş. Kooperativ işçiləri qəbul sadır daq-

sirılıb onyu jerino qalan jeni sadrın xam olmasından istifadə edərəq cəmaat parçası, bənməsindən cəmi bir usyl olədə etmisiñərdər.

O usylə byndan ibarətdir qı: Az pylan çok pyl jeməq. Məsəla: ne qib?

1) KOOPERATİF MUHASİBİ...
2573 manat

2) DUŞANDAR ... 1970 manat

3) AMBAR MUDİRİ 1160 manat

4) DUŞANDAR ... 726 manat

CƏMI VƏNİMSİNİLƏN PALARLAR 6429 manat.

Kooperativin işi sənəmajası issa müasividir 6,000 manata. Deməli SAMIX kooperativ işçiləri onyu istədirdi qı azaddən çok addəti çəkmək olar. Mənənə düşündüm və başkalarında düşünsün az addədən çok addəti çəkmək olar-

ı. İndi molla ami siz by masaləni şəhər edin byradə qim qimə borclu kələr?

(NIZD)

TAXXƏ TƏDARUQU.

Molla ami by Jaxxın quluların birləşdirilmiş Qancədo olan Birlik Kooperativinin mehmənxanasına düşmüşdür.

Üst mortabədə «6»-ncı nom rəsmi kabarığın qeyridin, qurdu byradə məryozo səsi qalır və bir adam «xəlebə zəkatofka» de-jədo dənşər.

Başında kürəpən içarıcı dog ty yəzəbdən nəzar edəndə qurdum Mirzəbəyqan (Butun saiyaların bojuqu) Bajkoy, Xələ Ticarət Komisarlığının Qəncə və müaviləli, İvan daju Babajoy Qəncə Palivot-sayıyzın bojuqu. Qəncə xileb saj-

Vaqx xəbarları

Suvalan ilə Mərdəqan arasın da avtobüs işləndə idarəe bynyn ilə e'lən edir qı, by jolda işləndən ato bilsərlər 4-i xərab 3-də təmirdə olğuyndan və by jakşanlarda ta' mirdən çəkməsnə o kədar qumun olmadığında by hələ həzar da ancak 2 avtobüs işləşir. Ona qəräətə avtobüs bilet ucun bilet kassasının - kabaganda sarnışınların 6 saat əceretə dyrmasına idarəe və vəbədeh dəqidiqdir. Əməna bynyn ilə borabor idarəe mal'ym edir qı, kış mövsümü üçün her qəh təq so bir qələmənə avtobüsər təmirdən çəkəb işləşir inşallah. İdarəən Səqqaza lo'not

Jeni komisjon.

Lovbələrdə (vəlvikalarda) və añaşlarda jeni alıba ilə janlış jazylan jazylan toshılı etməq və qəloqçada by qiblə qulunc işlərə jol vermişmədən etarı Maərif şəbəsi tarafından bir komisjon duzul dildimdir. Məsəla: byndan soura Kozdrəvar atdel tarafından lovba da şəhər sihiyyə şəbəsi jazlıcakdır.

İdarəən: Maərif şəbəsinin by təsəbbusunu töbrik etməq ilə borabor arzı edirdi qı, bəzəi idarəələr mutarcımlı edən dələqəsənələrinə imtihanın qeyrib kələt malətlərinə duzulda idi.

Kylak qəsəmə

Mərdəqan qand şyrəsən ciddi işə baxğıbəndən fajton və kazarlagın üçün taksə kökdyngəndən əl həmidullah kazarlağın və fajtonçular baga qolənlərdən artıq pyl almırlar. Amma jeri duşanda müstərlərin kylaklaşın uq dəbin dən həzmi bərədən qeyrirlər. Məsəla: jármə manat avəzində 2 manat dən həzmi yikar pyl alıllar.

Allah verdi Kala Maşığa dəfi-
ra syrasına.

Ç A G B R E S.

Molla ami axşər vaktlərdə ad daşımaqın bir moda halını aldu-
ğu üçün banda və adıma daşıçı-
rib Kara balaşın Kala-
Meşdəgə, dajrisin Nijazı, na-
mazı, orucy, salama, İoda'i col-
li, nozri, sırazi, jöldəşəri, və Ky-
bi qandindən isə Vəhbi, jıldış, və
adları... «Li» laşmədən «Li» los-
maya cəvirməq üçün çağırı-

TAHİRLƏN JYKSY.

Kybi qandində qor Tahm iş-

Kara Bala.

KYBADA IQI VUKYD.

Allah olənlərinizə rahmat el-
lasın, rəhmatlıq cicim dejirdi:
«adəm varq adamların nəksidir»
man by misal byrada jazmək ilə
okycılar ola quman etməsinələr qı,
Kyba Maərif şəbəsindən olan Ha-
sum ja inqi mufatiş Mahjiddinə
dələşmək istojriñ. Əstəqfylal.

Har cəndi alımızdı Kyba mu-
allimləri tərəfindən jazlımlış bir
siqajətə qostırılı qı, dostymış
Mahjiddin kyllykdan çəkərədək
dan sonradə statla olma-jolma
ajda 173 manat dəvəci dajrisinən
kanat parəsindən alab azudo
Maərif şəbəsindən oturarak şəbəs
qand müsilimlərinin kurbo-
cur soşələr ilə fez jadər. By
na bəzər bir soz deja bilmirəm.
Çənqı soqan muləttis soqlundə

qand müsilimləridir.

Bələdə qazifatış soqmaq
va şəbəndə onlara kovmaga itti-
jat vərdar.

Qepən qı Kybada otyryb by
məsəla bələdə fisiq edirdində qı,
bəndə birisi boyundən çəkəb dedi:
əqər bizim maərif şəbəsi həkkində
hər biri boyundən qazifatış
Haşəm Joldas sənədində
Rystof by syortə agenti oldığı
zaman 1000 ca manat sygyrt
pilyarbadan bənməsində. İndi
qəlibi maərif şəbəsinin qırımsıdır.
By adəm pyl jeməq və həşədə
jatmaka mutaxassis oldıqndan
janədo maərifin pyl işini byna
tapsərmişəldər. xiləsa.

İmza: Bir nəsər.

Jazplarlımlı ilə dərildəmə.

Sırvan mahalindən jazan
«Şəməndə» Joldas-Jazarsanlı Sir
van məhəl kolxos kyrşı muduri
POGOSOF və icraiyyə komitəsi
muhisib Vartan-POGOSOFY
sənədən ilə maərif şəbəsi adına alıbgə, 1,000 manat kar-
dən qiblə bəlmüşər. Bir məsəlo və
qız biziç çok jaxş, doğry jazan
məhrəb təmsəkədən by sojar
kərəmətə by kürməsə jalana inan-
madık və ona qəredə by xəbor
çap etmədəm üçün bəzəndən in-
cimanızzı raca edir.

Ağlaqda «dildili» - Karabəj
garvansarasın ustunda (do-ytra)
səbəbə kodər işləşər arası plivə
katib icanları və milisə sojəcların
adları anan körkəndən jazmadsı-

gələn qora, biza körkəndən çap
edə bilmişdə.

Bağdaş Ə - Joldas-Kamaridə

məhabəbət jolynda ozunu zəhərlə-

jan aktrisəsindən bir sej jaz-
mug artuk bildiç cüngü Kamaridə
katib icantrəsi içirdiqləri katib ona
bəzər, bizim mədufləsələri inciç.

Birdə jazsalar qı hamin inis-
titutu kəbəli komisyon tərəfindən
talabələrdən material kəbəli etməq
uzun təqin edilmiş Joldas Jazx
turqəcə bilərsə qəntili talabələr
turqəcə dənşəmək istəmir, rysca
biləmən qəntili dejir heqəmən
qəroq rysca sojəlsəmiz.

Joldas qazalar qı hamin inis-
titutu umumi jataçak bina-nəsər
talabələrdən «Datjan» adlı birləş-
miş xəbərler qəsəbə kararlı. Cəfər

Səz fəjan.

Qəməq etmişlər.

By il Qancədo Baramaçular
ittifikasi (Kokonovit) deja bir səyiz
əcilişlərdir.

By s a y i z y n n i b
sətir, b i h e s a b d a r
kötü kyrjetinə qiblə bojuq
bir səstavlı vərədər.

Qəçən illər nisboton by
il səyiz artıq darəcədə
barama toxumya palımsıdər
lərda söz verməşlər qı, səz kənd,
cəj, arşanşular və gələr qəndili
ləzəm olər hanər sejərəcəj. An-
nakəx əndili qəndili vərədən by
qiblə sejərə haməsi kyry sozden
ibarət olıdy.

qandlılırdə hasıl olan baramaşlar.


qedib vəkəndə qotirən olmadığın
dan qandlılır. «Salyxa versə 24
manata aləcək» dejə kapları, qı
sun xusxi alverçlər pütyn 40
manata vermişlər.

Huqumət toxumyan qəndili
palışan baramaçular salyxının
icilişləri həqimətdən maşa: alb
bojru ustundə jatarak xusxi alver-
çilər qomşıq etmişlərdir.

Baramaç

Hejtə təkrirli.

Sosjализм күрүлдөр.



Bakkalların dedin ağzına kudam
Ünlər nə anlaşı, aydın, imam

Sıra işçiləri sağ olsun jənə
Elm var anlaşı, karyo, ehram.